

**Məhbuba Tofiq qızı Umutova²⁵
MÜASİR İNGİLİZ DİLİNDE METAFORLARIN NÖVLƏRİ**

Danışqda işlədilən metaforlar əsasən təfakkür, taxayyül, geniş və zəngin dünyagörüşlə bağlıdır. S.Seyidov yazar: "Bir insan onu şata edən xarici aləmdəki obyektləri və hadisələri başqalarından fərqli şəkildə görür və eyni zamanda təqdim edə bilirsə o insan yaradıcı təfakkürü və metaforik düşüncəyə sahibdir (1, s. 9). Doğrudur, adı insanlarda da metaforik düşünücə kifayət qədər inkişaf edə bilər, lakin bu yaradıcı insanların daha geniş şəkildə nəzərə çarpar.

Metaforların növlərinin müəyyən olunması, onların bölgüsü bir qədər müqayisə doğuran mövzudur. Belə ki, adətən linqvistik və konseptual metaforlar qrupunu fərqləndirirlər. C.Lakof və M.Conson yazırlar: "Metafor bizim gündəlik hayatımızda geniş yayılmış bir anlayışdır və o, təkcə dildə deyil, eyni zamanda bizim düşünəcə və davranışlarımızda özünü göstərir. Bizim konseptual sistemimiz istər düşünücə, istərsə də fəaliyyət baxımından metaforik təbiətə malikdir (2, s. 67). A.Kielbauska linqvistik metaforlarla konseptual metaforları fərqləndirirək yazar: "Linqvistik metaforalar yalnız dildə mövcud olduğu halda konseptual metaforalar müxtəlif ifadə formalarında gerçəkləşir: dildə, görünüşdə, musiqidə, rəsm əsərində, teatrda və s. Metaforaların yalnız verbal şəkildə deyil, həm də sadalanan bu cür müxtəlif tərzlərdə, hətta insanların qeyri-verbal ünsiyyət vasitəsi hesab edilən jəstlərdə də mövcud ola bilən onların konseptual təbiətindən xəbor verir (3, s. 19).

Müasir elmi-nazari ədəbiyyata əsaslanaraq müəyyən etmək olur ki, ingilis dilində metaforların linqvistik və konseptual bölgüsü ilə vanası, onların bir xəvli növü müəvvənləşmişdir. Onları asaçıdakı kimi aruqlasdırıb ilə bilərik:

1) Müstəqil metaforlar. Bu növdə müsahidə olunan metaforlar əsəni ilə dərəcələrində fərqləndirilə bilmir. Belə ki, metaforun bu növündə subvektlə metafor arasında hec bir əlaqə müsahidə edilmir. Nümunəvə nəzər salaq:

I am the dog end of every day. Metaforik tərcümə: "Mən hər günü it kimi başa vururam".

That is worth less than a dead digeridoo. Metaforik tərcümə: "Bu bir ölü nəfəslə alətdən daha dəyərlidir".

We faced a scalawag of tasks. Metaforik tərcümə: "Biz tapşınoların razillili ilə üzəldik".

2) Mürəkkəb metafor. Bu növdə ifadə olunan ədəbi (bədii) mənə hər hansı digər məcəzi növlə əks oluna bilər. Yaxud bu növü belə izah edə bilərik: sədə metafor ikinci dərəcəli metaforik elementə əsaslanır.

Mürəkkəb metafora aid belə nümunə versə bilərik.

Anger is not a hot fluid in a container. "Qəzəb konteynerdəki isti maye deyil". Bu metaforik ifadəni belə izah edə bilərik: "Əgər sabrımız tükenirsa, o halda biz hirsələnə bilərik və bu yaxşı nəticə verməyə bilər".

Digər nümunələr:

This problem lends weight to the argument. "Bu problem münaqisəvə istiqamət verir".

They stood alone, frozen statues on the plain. "Onlar düzənlilikdə dondurulmuş heykəllər kimi tənha dayandılar".

The ball happily danced into the net. "Küro xoşbəxtlikdə torun içində rəqs etdi".

K.Zoltan yazar ki, mürəkkəb metaforlar sədə metaforlar əsasında yaranır. Bu da təcrübədə six rastlanan, yerli korrelyasiyaya əsalanan növ kimi təqdim edilir (4, s. 68).

Bəzi sədə metaforların birləşməsindən mürəkkəb metaforlar yaratmaq olar. Məsələn, *heartbreak* "ürək çatışmazlığı" mürəkkəb ismindən və *broken heart* "şırmış ürək, qırıq qələb" kimi mürəkkəb metaforik birləşmə yaranır. Müəlumudur ki, *heart* "ürək" məfhumu bir çox mədəniyyətlərdə emosional hissələri (həm müsbət, həm mənfi) ifadə etmək üçün əsas ifadə vasitəsi hesab edilir. Belə ki, insanlar həddindən çox sevinəndə, aşiq olanda, xəstələnəndə, kədərlənəndə hər şeyi ürəklə əlaqədar ifadə edə bilirlər. Məsələn, kiməsə aşiq olanda sənin üçün ürəyin gedir, yaxud kimdənsə qəlbini simanda ürəyin sandən qırılıb, yaxud xəstələndə ürəyim buz kimi bir şey istəyir və s. kimi ifadələr işlədə bilər. Ümumiyyətlə, ürək orqanizmin əsas aparıcı orqanı olduğu kimi, bir çox insanı hissələrin çatdırılmasında da müşahidə olunur. Məsələn, bir qrup *heart* metaforlarını nəzərdən keçirdək:

Metafor	Izahi	Azərbaycan dilində tərcüməsi
to have a heart to lead	having your emotions weigh you down; being full of negative feeling	pis hissi olmaq, kədərli olmaq
the heart of a lion	brave and courageous	məc. şir ürəyi; cəsur və cəsarətli
to have a heart of gold	to be a very kind person	qızıl kimi qəlb olmaq; mehriban olmaq
give (somebody) fresh heart	to make somebody feel positive	kimisə özünü yaxşı hiss etməyə kömək etmək; məc. kimisə yaxşı təsir göstərmək
somebody's heart is in their mouth	somebody feels nervous or frightened about something	həyacanlanmaq, məc. qəlbini ağızından çıxmək
with heart and soul	with a lot of energy and enthusiasm	çox enerji və coşğu ilə
somebody's heart sinks	to suddenly depressed or sad	kədərlənmək, özünü kədərli hiss

²⁵ Azərbaycan Turizm və Menecment Universiteti. mahbuba@yahoo.com

about something	etmək
C.Lakof və M.Conson yazırlar ki, bəzi mürəkkəb metaforların yaranması bir sıra kultural inanclarla bağlıdır (2, s. 75). Məsələn, <i>A purposeful life is a journey</i> "Məqsədyonlu həyat tərzi soyahətdir". Yaponların inanclarına görə insanlar çox səyahət etməli və həvətə heç nəvə cox bağılmamalıdır. cünki həvət sanki bir səvahətdir (5, s. 34).	
3) Konseptual metafor, vaxud koqnitiv metafor. Bu zaman bir metaforik fikir digər termin vasitəsilə başa düşür. Koqnitiv dilçilikdə digər konseptual məfhumu anlamaya üçün metaforik ifadələr əks etdirən konseptual mənbə hədəf mənbəyi kimi tanınır. Bu şəkildə başa düşülmüş konseptual sahə hədəf sahəsi hesab edilir (4, s.45).	
C.Lakof və M.Conson konseptual metaforların üç kateqoriyasını təqdim edirlər (2, s. 56):	
a) orientasional metaforlar;	
b) ontoloji metaforlar	
c) struktural metaforlar və s.	
a) orientasional metafor məkan, istiqamət əlaqəsi əks etdirən ifadələri əhatə edir. Məsələn, <i>up-down</i> "yuxarı-aşağı", <i>in-out</i> "icəri-bayır", <i>on-off, front-back</i> "qabağa-arxaya" və s. (2, s. 34).	
Up sözü yuxarı mənəni ifadə etdiyindən, bu sözün metafor tərkibində işlədilməsi əsasən müsbət anlam əks etdirir, <i>down, off, back</i> və s. kimi sözlər isə <i>aşağı, kənar, geri</i> mənaları ifadə etdiyindən onlar əsasən mənfi anlam əks etdirən metaforların tərkibində işlədirilir.	
İndi isə onların bir qismini nəzərdən keçirdək:	
<i>Müsbət mənə ifadə edənlər</i>	<i>Mənfi mənə ifadə edənlər</i>
<i>Happy is up</i> "Xoşbəxtlik yüksəklək".	<i>Sad is down</i> "Kədər ümidsizlikdir".
<i>Conscious is up</i> "Şüurluluq yüksəklək".	<i>Unconscious is down</i> "Şüursuzluq ümidsizlikdir".
<i>Health and life are up</i> "Sağlıqlıq və həyat yüksəklək".	<i>Sickness and death are down</i> "Xəstəlik və ölüm düşmədir, zəifləmədir".
<i>He is feeling up</i> . "O, özünü yaxşı hiss edir".	<i>I am feeling down</i> . "Mən özümü kədərli (pis) hiss edirəm".
<i>That boosted my spirits up</i> . "O, mənim əhval-ruhiyyəmi gücləndirdi".	<i>Her status is down</i> . "Onun vəziyyəti aşağıdır".
<i>Thinking about him always gives me up</i> . "Onun barəsində düşünmək həməşə manı ruhlandırmır".	<i>I felt down into a depression</i> . "Mən depressiyaya ugradım".
<i>Virtue is up</i> . "Xeyirxahlıq yüksəliqdır".	<i>Depravity is down</i> . "Əxlaqsızlıq pislikdir".
<i>Rational is up</i> . "Səmərəlilik yüksəliqdır, yüksəlişdir".	<i>Emotional is down</i> . "Duyğusallıq yaxşı vərdiş deyildir".
b) konseptual metaforların ikinci növü olan ontoloji metaforlar konkret bir şeyi əksinə olaraq ifadə etmək anlamını verir. Qeyd etmək lazımlı ki, bu metaforları C.Lakof və M.Conson konseptual metaforların növü kimi qəbul etməyi təklif etmişdir (2, s. 23). C.Lakof və M.Conson yazır: "Bu metaforlar bizim düşüncəmizdə təbii olaraq və həmçinin də inandırıcı, məntiqi olaraq əks olunur. Onlar adətən mental fenomenlərin birbaşa təsvirinə şərait yaradırlar" (2, s. 23). Alimlər daha sonra yazırlar ki, ontoloji metaforlar təcrübəmizi anlatmaq üçün yaratdığımız ən müvafiq figur hesab edilir.	
3) Konseptual metaforların üçüncü növü structural növ hesab edilir. C.Lakof yazır ki, struktural metaforlar eksplisit olaraq müəyyən edilmiş bilmir, onlar sadəcə olaraq mənəni aydınlaşdırır. Struktural metaforlarda bir mürəkkəb konsept digər konkret bir konsept vasitəsilə təqdim edilir və diskursiv kontekstdə hərəkəti əks etdirir (9, s. 25).	
4) Metaforların növbəti növü <i>yaradıcı metaforlar</i> adlanır. Bu metaforlar eyni zamanda peotik metaforlar, bədii metaforlar, roman metaforları da adlanır. Yaradıcı metaforlar konvensional və ölü metaforlara qarşı qoyulur. Amerikalı filosof R.Rorti yaradıcı metaforları müəyyən edilmiş qaydalara və adı anlayışlara meydana oxuyan metaforlar kimi xarakterizə edir. O yazır: "Yaradıcı metaforlar digər variantla insanın hislərini əks etdirən danışq növüdür. Onlar həmçinin bir kəsin həyat tərzini və dilini də əks etdirən ünsiyyət dili hesab edilir (10, s. 34).	
5) Metaforların növbəti növü ölü metaforlar adlanır. Bu metaforlar olduqca çox istifadə edildiklərindən öz güclərini və taxəyyül təsirlərini itirmiş hesab edilirlər. Bu metaforlar, eyni zamanda dommuş, yaxud tarixi metaforlar da adlandırılın bilər. Son bir neçə ildə koqnitiv dilçilikdə ölü metaforlar belə izah olunur: "Bu metaforlara yanaşmada sahə bir təməl müşahidə olunur. Belə ki, bizim işlətdiyimiz metaforlar, yaxud metaforik ifadələr hələ də yaşayan, fəal olan və sanki stürlü olan birləşmələrdir". Əksinə, qədimdə işlədilən və artıq çox işlədiləməyən, lakin daha səmərəli və güclü, həssas və zərif olan və ölü hesab edilən metaforlar yenə də işlədilə bilər" (11, s. 98). L.A.Riçardz yazır: "Ölü metaforlarla yaşayan metaforlar arasında əsas fərqli onların yenidən kəskin şəkildə öyrənilməsidir (12, s. 56).	
C.Lakof və M.Consonun da dediyi kimi, ölü metafor termini artıq öz istifadəsini itirməkdədir. Belə ki, ölü hesab olunan metaforlar dildə o ədədə işlədilənlər ki, artıq onlar metafor kimi deyil, gündəlik danışq termini kimi müşahidə olunur. Aşağıdakı nümunələr ingiliscə dilində ölü metafor kimi qəbul edilir:	
<i>The thread flew through the eye of the needle</i> . "İvnənin gözündən keçən sap".	
<i>Face of a clock</i> "satın üzü"; <i>Hands of a clock</i> "saatin əlləri", <i>Life is no bed</i> "Həyat yataq deyildir".	
6) Metaforların növbəti növü qarışq növ adlanır. Bu metaforlar adətən uyğun olmayan və gülünc metaforlar kimi tanınır. Bu sabəbdən də bu metaforları bəzən "miksafor" da adlandırırlar.	

Nümunəyə nəzər salaq:

Red trains cough Jewish underwear smells of silence. Gravy snot whistling like sea birds (15, s. 12). "Qırmızı qatarların səskülü sanki yəhudi altpalaların kimi qoxuyurdu. Qatarların səsi sanki dəniz quşları kimi fit verirdi".

7) Kök metaforları. Kök metaforları fərdin dünya haqqında təsəvvürlərinin imicini, xarakterini, yaxud formasını xarakterizə edir. Bu metafor növü həmçinin əsas metafor, baş metaphor və mif metaforları da adlanır. M.MakKormak kök metaforları barədə yazar: "Bu növ metaforlar dünya haqqında insanların beynində formallaşan gümanları əks etdirir və onları işlətməklə biz istədiyimiz hər şeyin təsvirini vərə bilərik (10, s. 99).

Kök metaforları konsepti amerikalı filosof S.C.Pepper tərəfindən verilmişdir. O, bu məsələni "Dünya haqqında gümanlar" kitabında izah etmişdir. O, kök metaforunu belə izah edirdi: "Bu metaforlar dünya gümanlarının mənşəyinin əsası haqqında empirik müşahidələrin mənbəyi adlanır" (13, s. 76).

Məqalənin aktuellüyü. Müasir ingilis dilində işlənən metaforların işlənmə dərəcəsi və yeri xüsusi önəm daşıyır və bu da onların aktuellığını şərtləndirir.

Məqalənin elmi yeniliyi. Metaforların semantik xüsusiyyətlərinin müəyyənlenəşməsi, araşdırılması.

Məqalənin praktik əhamiyəti. Məqalədə fərqləndirilən vasitələrin tələbələr, müəllimlər, tədqiqatçılar və digərləri tərəfindən düzgün istifadəsinə yardımçı olmaq.

ƏDƏBİYYAT

1. Seyidov S. Yaradılığın fenomenologiyası. Bakı: Çəşəoglù, 2013
2. Lakoff G., Johnson M. Metaphors We Live By. Chicago: Chicago University Press, 2008, 256 p.
3. Kiehlbaska A. Metaphor, language and gesture // From Conceptual Metaphor Theory to Cognitive Ethnolinguistics. Volume 3. Frankfurt: Peter Lang Edition, 2014, pp.1-24.
4. Kövecses Z. Metaphor: A Practical Introduction. Oxford: Oxford University Press, 2002, 400 p.
5. Kövecses Z. Metaphor in Culture: Universality and Variation. Cambridge: Cambridge University Press, 2005, 336 p.
6. Lakoff G. The contemporary theory of metaphor. In Metaphor and thought. Chapter 2. Ed. Andrew O. Cambridge: Cambridge University Press, 1993, pp.202-251
7. Lakoff G. The Invariance Hypothesis: Is Abstract Reason Based on Image-Schemes? Cognitive Linguistics N1, 1990, p. 39-74.
8. Kukharensk V.A. A Book of Practice in Stylistics. Moscow: Moscow Publishing Press, 1986, 201 p.
9. Lakoff G. Philosophy in the Flesh: The Embodied Mind And Its Challenge To Western Thought. Cambridge: Basic Books, 1998, 640 p.
10. Earl R. Mac Cormac. Metaphor and myth in science and religion. UK: Duke University Press, 1976, 167 p.
11. Samuel G. Objects of Metaphor. Oxford: Clarendon Press, 2005, 316 p.
12. Allan P. Imagery and Verbal Process. Holt, Rinehart and Winston: Psychology Press, 1978, 608 p.
13. Stephen C. P. World Hypotheses: A Study in Evidence. California: University of California Press, 1942, 348 p.

Bəlli ədəbiyyat

14. Ezra P. In a Station of the Metro. Mission and History, 1888
15. Josephine H. Damage. New York: York Publishing House, 1991, 216 p.

Açar sözlər: metafor, növ, qarışq, təfakkür, konsept, müasir

Key words: metaphor, type, mixed, brain, concept, modern

Ключевые слова: метафора, тип, смешанный, мозг, концепция, современный

The kinds of the metaphors in modern english

Summary

The article deals with the kinds of the metaphors in English. The metaphor is known to be a figure of speech that describes an object or action in a way that isn't literally true, but helps explain an idea or make a comparison. It may express that one thing is *another thing*. The article states that metaphors are able to equate those two things not because they actually are the same, but for the sake of comparison or symbolism. The article highlights the usage of the metaphors in different places such as in poetry, literature, and anytime someone wants to add some color to their language. The kinds of the metaphors have been widely touched upon in the article as well.

Виды метафор в современном английском языке

Резюме

В статье рассматриваются виды метафор в английском языке. Известно, что метафора фигура речи, описывающая объект или действие таким образом, который не соответствует действительности в буквальном смысле, но помогает объяснить идею или провести сравнение. Он может выражать, что одно является другим. В статье утверждается, что метафоры способны отождествлять эти две вещи не потому, что они на самом деле одинаковы, а ради сравнения или символизма. В статье подчеркивается использование метафор в разных местах, таких как поэзия, литература и в любое время, когда кто-то хочет добавить красок в свой язык. В статье также широко затронуты виды метафор.

Rəyçi: fil.e.d., prof. Ç. Qaraşarlı